



HƏSƏN BAYRAMOV  
*Pedaqoji elmlər doktoru*

# "FİRUDİN BƏY KÖÇƏRLİ: ÜMMƏTDƏN MİLLƏTƏ DOĞRU"

*(Elmi-pedaqoji fikrimizin klassiki haqqında ciddi əsər)*

Düzünü deyim ki, Pərişanım Mikayıl qızını peşəkar arxiv işçisi kimi tanışam da tədqiqatçılıq məharətinə o qədər də bələd deyildim. Onun "Firidun bəy Köçərlı: ümmətdən müllətə doğru" əsərini oxuyandan sonra onunla elmi-publisistik təmasda gecikdiyimi etiraf edərək, həmin əsər haqqında bəzi fikirlərimi, xüsusilə böyük ədibin pedaqoji-maarifçi baxışlarına dair araşdırılmalarına münasibət bildirməyi vacib hesab etdim.

Azərbaycan mədəniyyətinin görkəmli şəxsiyyətlərdən hesab edilən Firidun bəy Köçərlinin tədqiqatı ilə bir çox alımlarımız möşgül olmuş və onun yaradıcılığından bəhrələnmişlər. Son illər isə Firidun bəy Köçərlinin tədqiqatı ilə Azərbaycan Respublikası Prezidentinin Siyasi Sənədlər Arxivinin aparıcı məsləhətçisi, Elmi Kitabxana şöbəsinin müdürü Pərişanım Mikayıl qızı Muradova möşgül olmuş, kitabxananın materialları əsasında "Ümmətdən-millətə doğru" (və yaxud "Ümmətdən-millətə keçid") əsərini ərsəyə gətirmişdi. P.Mikayılqızı bu əsərində maarifpərvər ədibin yaradıcılıq fəaliyyətinin bir çox məqamlarını üzə çıxarmağa çalışmışdır. Firidun bəyin öz sözlərinə istinad edən müəllif sözsüz ki, F.B.Köçərlinin milləti üçün arzusunda olduğu azadlığa qovuşmanın, millətini millət kimi görmək arzusunun, yəni ar-tıq ümmətdən millətə keçid zamanının yetişdiyini göstərmək istəyib.

Yeri gəlmışkən, onu da deyim ki, əsərdə F.Köçərlı bir çox aspektindən araşdırılmış, amma araşdırılan hər bir problem digəri ilə elmi tamamlayıcı-uzlaşıçı maliyyəti ilə seçilir. Burda qeyd etmək lazımdır ki, o, elmi ümumişmələr, yanaşmalar, müqayisəli ədəb-tarixi hökmələri ilə bir daha böyük ədibi görkəmli maarifçi, ədəbiy-

yatşunas, folklorçu, tərcüməçi, pedaqoq-müəllim, Azərbaycanda ictimai-humanitar fikrin tarixi təşəkkülünə mühüm töhvələr verən, tanınmış ziyanlı kimi yeni tədqiqatçı prizmasından təqdim edə bilmış, son nəticədə Köçərlilişsüslüyə deyərli töhvə vermişdir. Firidun bəy Köçərlinin ana dilinin saflığı uğrunda mübarizəsi rusdilli mətbuatla əməkdaşlığı, onun publisistikasındaki milli dəyərlərin təşviqi böyük ədibin pedaqoqı-maarifçi fəaliyyəti və baxışları, Azərbaycan mədəniyyəti tarixindəki rolu, Köçərlili yaradıcılığında qadına ailədə və cəmiyyətdə münasibəti, xüsusilə uşaq ədəbiyyatı sahəsində fikirləri, folklor araşdırımları Pərişanının qələmində tamamilə yeni rakursdan təqdim edilir. Bircə faktı deyim ki, əsəri hazırlayarkən 300-dən çox qəzet, jurnal, foto materiallardan, kitablardan, elektron informasiya mənbələrindən istifadə olunması onun çox zəngin ədəbi-publisistik arseala istinad etməklə, orijinal bir əsər ortaya qoyduğunu göstərir.

Hələ bundan əvvəl, 2013-cü ildə F.Köçərlinin 500 səhifəlik, "Əsərləri"ni yenidən transliterasiya edərək latın qrafikası ilə çap etdirməsi, ona olan ziyanlı sevgisinə xəbər verməklə, bu əsərin də ərsəyə gəlməsinə yəqin ki, təkan vermişdir.

O, böyük ədibin publisistikasını incəliyərək belə qənaətə gəlir ki, ölkənin inkişafı təhsildən, onun əsası isə müəllimindən asılı idi. Göstərirdi ki, müəllim uşaqa təhsil verməklə yanaşı, həm də ona mədəni rəftarı, ziyanlıcasına hərəkət etməyi, etik-estetik davranış qaydalarını təlgin edirdi. Xüsusilə qadın təhsilinə xüsusi diqqət yetirərək qadın azadlığı məsələlərinə əsərlərində geniş yer vermişdir.

Hətta o həyat yoldaşı Badisəba xanımla fərdi məşğul olaraq, ona yazıl-b-oxumağı öyrətmış, maarif təşkilatçısı kimi yetişməsində müstəsna rolu oynamışdır. Təsadüfi deyil ki, bu ziyalı xanım sonralar Qazaxda "Yetim və qəçqin uşaqlar evi" açmış, uzun müddət Şəkidə "Uşaq evinin" müdürü olmuşdur. O, "Azərbaycan ədəbiyyəti" əsərində qadın şairlər haqqında materialları toplamış və nəşr etdirmişdir. "Onun Azərbaycan tatarlarının ədəbiyyatı", "Azərbaycan türklərinin ədəbiyyatı" nəhayət "Azərbaycan ədəbiyyatı" əsərlərini yazmaqla milli şuurun, milli kimliyin, son nəticədə milli təşanüdü dün tarixi təşəkkülündə müstəsna xidmətlər göstərmişdir.

Firudun bəyin milli-maarifçi baxışlarında uşaq ədəbiyyatı məsələləri, gənc nəslin təlim-tərbiyəsi xüsusi yer tutur. Qəza məktəblərindən, dini və xalq-kənd məktəblərinədək get-gedə şaxələnməkdə olan yeni tipli təhsil müəssisələrində nəhayət, "usuli-cədid" məktəblərində tətbiq edilən yeni təhsil quruculuğu, eləcə də uşaqlar haqqında yazıl-yaradan ziyalıların əsərlərinə, onların şəhərlərinə məxsusi diqqət yetirməklə əsərdə görkəmli uşaq jurnallarına, oradakı materillara Firudun bəyin böyük əhəmiyyət verməsini qeyd etməklə, həm də ana dilli mətbuat uğrunda mübarizə ilə milli maarifçiliyimi zi yeni zirvəyə qaldırmasını yeni elmi üslubda araşdırılmışdır. Görkəmli maarifçi Əlisgəndər Cəfərzadənin "Dəbistan" adlı uşaq jurnalını nəşr etdirməsindən bəhs edən görkəmli maarifçi Nəriman Nərimanov 1906-cı il də "Irşad" qəzetində yazdı: "Bu vaxtadək kasıbçılıqdan uşaqlarımız zərərli, əqidəni pozan kitabların əlində naəlac qalmışlar. "Dəbistan" isə bu dövr kitabların aradan götürülməyinə səbəb olub, ondan zəmanəmizə lazımlı olan məlumatlar verməyi gözləyirik".

Firudun bəy Köçərlinin böyüküb boy-a-başa çatdığı ailəsində öyrəndiyi ərəb, fars, türk dilləri, sonradan isə rus dilinə mükəmməl yiylənlənməyi onun gələcəkdə bu dillərdə savadının təkmilləşməsinə səbəb oldu.

F.Köçərli dövrünün bir çox ziyalılarından fərqli olaraq İslamın heç də insan əxlaqında mənfi rol oynaması fikri ilə razılaşmayırdı. Bu barədə olan söhbətlərdə o, həmişə İslam dininin müdafiəsinə qalxaraq sübut etməyə çalışırdı ki, şəxsiyyətin formallaşmasında xarici mühitin və ailədə tərbiyənin rolü əsasdır. Köçərli yazdı: "Tərbiyə amillərinin ən mühümürlərindən birisi də ailə tərbiyəsidir, ailədə, ailə arasında uşaq öz bilik və xəsaili-mənəviyyəsinin əsasını alır. Burada onun qəlbinə bəyənilmiş xəsiyyətlərin, yaxud qəbahərlərin toxumları saçılır, ailədə hökmfərma olan mənəvi məfkurələr (ideala) yavaş-yavaş onun qəlbinə yer edir. Uşaq bilaixtiyar hökmfərma olan mənəviyyata alışır və ailədəki saf qəlbinə ailənin mənəviyyatı əks salır".

Göründüyü kimi o dövr ədəbi-maarifçi mühit yeni milli oyanışa təkan verməklə milli kimlik uğrunda mübarizəni cəmiyyətdə ictimai humanitar axın halına gə-

tirmiştir.

F.Köçərli hələ XIX əsrin 90-cı illərində məsləhət görürdü ki, "təfəkkür sahibi olan yazıçılar" yeniyetmələr üçün "onların öz həyatını əks etdirən roman və po-vəstlər yazsınlar" və belə əsərlərin qəhrəmanları mütləq öz gözəl, yeni əxlaqi keyfiyyətləri, işqılı fikirləri, işləri, arzuları "köhnə əqidəli müsəlmanlardan seçilən" yeniyetmələr olsun. O dövr ədəbi proses üçün nümunə olası bu fikirləri ancaq alqışlamaq olar!

Bu dövr ziyalıların ərsəyə gətirdikləri "Dəbistan", "Məktəb" və "Rəhbər" jurnallarında nəşr edilən məqələlər, orada verilən maarifçi fikirlər böyük ədibin daim diqqətində olmuş, bu jurnalları daim izləmişdir.

Bütün bunlarla bərabər böyük ədibə qədər uşaq ədəbiyyatı haqqında bir sıra elmi-nəzəri materillər yazılsa da, bu sahədə sistemli tədqiqatın ona məxsus olması həm uşaq ədiblərini, maarifçiləri istiqamətləndirmək baxımından, həm də tədqiqatçı olaraq Firudun bəyin ədəbi-maarifçi fikrimizin əsas yönləndirici olaraq tarixi missiyasını müasir ədəbi-tarixi prosesə çatdırır.

Bu baxımdan haqqında bəhs etdiyimiz əsər görkəmli maarif fədaisini daha geniş anlamda müasir ədəbi-maarifçi mühitə təqdimat baxımından da ciddi əhəmiyyətə malikdir.

Böyük ədibin çoxcəhətli maarifçi-ədəbi araşdırımlarını sistemləşdirməklə Köçərlüşünaslığa yeni töhfə və rən Pərihanım Mikayıł qızının "F.B.Köçərli: Ummətdən-millətə doğru" əsəri həm də müasir ədəbiyyatşunaslığa layiqli töhfə kimi dəyərləndirilə bilər.

Kitabda yüksək elmi-nəzəri məzmunu ilə seçilən ön sözə filologiya elmlər doktoru professor Şamil Vəliyev yazır: "Müasir çağdaş dövrümüzün ziyalıları, ədəbiyyatçı və tənqidçilər demək olar ki, Firudun bəy Köçərli yaradıcılığından bəhrələnmiş, ona istinad etmişlər. Neçəneçə ədəbiyyatşunaslarımız və digər peşə sahibləri F.b.Köçərlinin yaradıcılığına yaxşı bələddirlər. K.Talibzadə, M.Dadaşzadə, M.C.Paşayev, M.İbrahimov, H.Araklı, Ş.Qurbanov, B.Nəbiyev və onlarla alimlərimiz Firudun bəy Köçərlinin yaradıcılığına müraciət etmiş, tədqiqat aparmış və gözəl əsərlər meydana çıxarımışlar.

Haqqında bəhs etdiyimiz "Ümmətdən-millətə doğru" əsəri də həmin alimlərin əsərləri əsasında meydana gəlmişdi. Müəllif F.Köçərlinin yaradıcılığına həsr edilmiş "Ümmətdən-millətə doğru" əsərində klassik ədəbiyyatımızın dəyərləri nümayəndələrindən, dövrün ictimai-siyasi hadisələrindən, savadsızlığın ləğv edilməsi uğrunda ziyalılarımızın apardığı mübarizədən, cəmiyyətdə qadın hüquqsuzluğunun aradan qaldırılmasından, dini fanatizmin başımıza gətirdiyi bələlərdən, ölkəmizdə milli ruhun oyanması və digər məsələlərdən çox geniş məlumat verilir ki, bu da gələcəkdə Köçərlinin tədqiqatı ilə məşğul olmaq istəyən tədqiqatçılar üçün dəyərli mənbədir".